

"XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilib. Onlardan ən dəhşətli Xocalıda baş verib. Bu faciə bütün Azərbaycan xalqını sarsıdıb, xocalılara ağır mənəvi zərbə olub. Ancaq xocalılar hətta soyqırımı günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşub və bu şəhərin ölməzlik tarixini yaradıblar".



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORİDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

28 fevral 2015-ci il № 16 (1932)

Qiyməti 25 qəpik

Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak edib

İyirmi üç il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak edib.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə ekil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin ölkəmizdə səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak etdilər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qizilgüllər, qəranfillər düzdülər.

Azərbaycan tarixinə qanlı hərlərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbiçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə yeksan etdilər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər sikest oldu, 1275 dinc sakin əsir götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti



qurbanlarının xatirəsini yad edirlər.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədənləri və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşülmüş qayda-da, milli əlamətinə görə insanları tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq

aləm tərəfindən öz hüquqi qurbanlarının xatirəsini yad edirlər.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədənləri və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşülmüş qayda-da, milli əlamətinə görə insanları tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq

şəxsiyyətə qarşı cinayət törədilməsi və ədalətli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.
Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürk ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünyaya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyev

anın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyat keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat məşininin iç üzünü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Hersoqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-in bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 sayılı qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsvir edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi tanınacaq, eləcə də hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşməni tapdığı altında olan torpaqların azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.

şəxsiyyətə qarşı cinayət törədilməsi və ədalətli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.
Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürk ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünyaya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyat keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat məşininin iç üzünü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Hersoqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-in bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 sayılı qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsvir edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi tanınacaq, eləcə də hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşməni tapdığı altında olan torpaqların azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.

AzərTAc

Fevralın 23-də BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi" mövzusunda iclası keçirilib.

Çin Xalq Respublikasının xarici işlər naziri Cənab Vonq Yinin sədrlik etdiyi iclasda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və onun həmkarları: Venesueladan Delsi Rodriqez, Yeni Zelandiyadan Mürrey MakKalli, Malayziyadan Anif Aman, Litvadan Linas Linkyavičius, Nigeriyadan Aminu Vali, İspaniyadan İqnatsio İbanyes, Serbiyadan Litvsa Daçiç, Ukraynadan Pavlo Klimkin

"Erməni tərəfi öz təhrikçi siyasətini davam etdirir"

və Birləşmiş Ərəb Əmirliklərindən Ənvər Qarqaş iştirak ediblər.
80-dən çox ölkəni təmsil edən diplomatlar öz çıxışlarında beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinin müxtəlif aspektlərinə, xüsusən BMT-nin yaranılmasının 80-ci ildə bu universal təşkilatın Nizamnaməsinə və həmin sənədin əsas müddəalarına riayət etməyin vacibliyi məsələlərinə toxunublar.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edib. Y.Əliyev qeyd edib ki, beynəlxalq sülhün və təhlükəsizli-

yin qorunub saxlanması üçün BMT üzvü olan bütün dövlətlər ilk növbədə beynəlxalq hüququn universal tətbiqi üçün möhkəm təməl yaradan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadıq olmalıdırlar.
Bununla əlaqədar, Ermənistanla Azərbaycan arasında hələ də davam edən münafişə mövzusunda toxunublar. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərində beşə qədər hissəsi işğal altındadır, bir milyona yaxın azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. Erməni tərəfi atəşkəs rejimini pozmaqla bu günə qədər öz təhrikçi siyasətini davam etdirir.
Yaşar Əliyev xüsusi vurğulayıb ki, Ermənistan-Azərbaycan münafişəsi yalnız Azərbaycanın suverenliyinə və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlü-

və ərazi bütövlüyünə qəsb edən, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymayan Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərində beşə qədər hissəsi işğal altındadır, bir milyona yaxın azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. Erməni tərəfi atəşkəs rejimini pozmaqla bu günə qədər öz təhrikçi siyasətini davam etdirir.
Yaşar Əliyev xüsusi vurğulayıb ki, Ermənistan-Azərbaycan münafişəsi yalnız Azərbaycanın suverenliyinə və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlü-

yünə tam hörmət əsasında tənzimləyə bilər.
Azərbaycanlı diplomat çıxışının sonunda deyib: "Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən qəddər tez çıxarsa və danışıqlarda konstruktiv iştirak etmək üçün vicdanlı mövqə nümayiş etdirsə, münafişə bir o qədər tezliklə həll ediləcək".
Xatırladıq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində işğalın pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-

AzərTAc

Mövlud Çavuşoğlu:
Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etməyib, əksinə, çox şey itirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 25-də ADA Universitetində mühazirə oxuyub.
AzərTAc xəbər verir ki, əvvəlcə ADA Universitetinin rektoru Hafiz Paşayev Mövlud Çavuşoğlunun həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat verib, universitetin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışdı.

Nazir Mövlud Çavuşoğlu mühazirəsində Türkiyənin xarici siyasəti, regionda və dünyada gedən proseslər, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, Dağlıq Qarabağ münaqişəsi haqqında danışdı.

Mövlud Çavuşoğlu deyib ki, son 7-8 ildir Avropada tüğyan edən iqtisadi böhranın təsirlərini hələ də yaşayırıq. Belə bir mərhələdə Türkiyə və Azərbaycan fərqlilik ortaya qoyub. Azərbaycanın bugünkü inkişafının təkə Bakı ilə məhdudlaşmadığını, bu inkişafın ölkənin bütün bölgələrinə də təsir etdiyini görürük. Azərbaycan iqtisadiyyatı yalnız neft və qaza əsaslanmır. Bu gün başqa ölkələrə yardım edən Azərbaycan dünyada artıq qəbul olunmuş oyunçuya çevrilib. Bu ölkənin beynəlxalq aləmdə mövqeyi güclənir. Azərbaycan bölgədəki önəmli layihələrin mərkəzidir. Biz qurduğumuz birliklə bölgədə sülh və əmin-amanlıqı təmin etməyə çalışırıq. Türkmənistan, İran və Gürcüstanla üçtərəfli əməkdaşlıqla bu istiqamətdə səylə çalışırıq. Bizim niyyətimiz heç kəsə zərər vermək deyil, bu birliyin bölgədə hər kəsə faydası var.

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən nazir deyib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etməyib, əksinə, çox şey itirib. Beynəlxalq səviyyədə qəbul edilmiş bütün sənədlər Dağlıq Qarabağın Azərbaycana mənsub olduğunu birnəməli şəkildə təsdiq edir. Bu işğal Ermənistan üçün çoxlu problemlər yaradır. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh və sabitlik yolunda ən böyük maneədir. Türkiyə münaqişənin tez bir zamanda nizamlanmasını istəyir.

Nazir fevralın 26-da Xocalı faciəsinin 23-cü ildönümünün qeyd edildiyini xatırladaraq deyib: "Biz şəhidlərin xatirəsini yad edirik, onları heç vaxt unutmayacağıq".

Azərbaycan-Türkiyə əlaqələrinin sürətlə inkişaf etdiyini deyən Mövlud Çavuşoğlu bildirib ki, biz bir millət, iki dövlət olaraq birlikdə öz problemlərimizi həll etdiyimiz kimi, digər problemlərin də öhdəsindən gələ bilərik.

ABŞ-in Corciya ştatının qubernatoru Xocalı soyqırımı ilə bağlı bəyanat imzalayıb

ABŞ-in Corciya ştatının qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.
N.Dil 23 il bundan əvvəl Xocalıda baş vermiş qətləmlə əlaqədar Corciya ştatı adından kədərinə ifadə edərək, bu faciəvi günü yad etmələrə qoşulduğunu bildirdi.

Bəyanatda qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətləmlə nəticəsində 600-dən çox mülki insan həyatını itirib. Gələcəkdə belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir.

Qubernator Xocalı qətləmlərinin ildönümü ilə bağlı tədbirlərin təşkilini təqdir edərək bildirib: "Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə heç zaman yol verilməsin".

Bu, Corciya qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

Arizona ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-in Arizona ştatının Senatı fevralın 25-də Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Qətnamə Senatın plenar iclasında iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.

Qətnamədə bildirilir ki, erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, mine yaxın insan yaralanıb və 1200-dən artıq insan əsir götürüldü. "Human Rights Watch" təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətləmlərdən biri olduğu bildirilir, dünyanın bir sıra ölkələrinin və ABŞ-in müxtəlif ştatlarının müvafiq qətnamələr qəbul edərək, bu qətləmi pislədikləri vurğulanır. Qətnamədə bu faciəni törədənlerin hələ də ədalət qarşısında cavab vermədikləri bildirilərək, Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin hələ də işğal altında olduğu qeyd edilir.

Eyni zamanda, bildirilir ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Azərbaycan ərazilərini Ermənistan tərəfindən işğal edilmişini pisləyib.
Sonda Arizona ştatının Senatı tərəfindən 2015-ci il 26 fevral tarixinin Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciə qurbanlarının yad edildiyi bildirilir.

Qeyd edək ki, bu, Arizona ştatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş ilk rəsmi sənəddir. Bununla da Xocalı soyqırımını ABŞ-da tanıyan ştatların sayı 16-ya çatıb.

AzərTAc

Xocalı faciəsinin 23-cü ildönümünü ilə əlaqədar anım mərasimləri keçirilib

“Biz Xocalıya qayıdacağıq!”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar olaraq Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilib.

Yerli icra hakimiyyəti orqanları, mülki təşkilatlar, idarə və müəssisələrin kollektivləri ilə Müdafiə Nazirliyinin birgə tədbirlər təşkil etməsi artıq ənənə halını alıb.

Fevralın 24-də Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıxanov qəsəbəsindəki Kaspi Liseyində “Biz Xocalıya qa-



yıdacağıq!” deyişi altında xatirə mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə “Xocalı faciəsi şəhidlərinin gözü ilə” adlı rəsm işlərindən ibarət sərqi ilə tanış olublar. Sonra Xocalı faciəsini əks etdirən plakatlar-

la tərtib olunmuş klubda mərasim başlanıb.

Kaspi Təhsil Şirkətinin təsisçisi, “Kaspi” qəzetinin rəhbəri Sona xanım Vəliyeva Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqır-

ımı barədə geniş çıxış edib və böyük əminliklə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində tezliklə işğal altında olan torpaqlarımız, eləcə də yerlə yeksan edilmiş Xocalı şəhəri azad ediləcək, bayrağımız Xankəndi, Şuşa, Laçın və digər yolumuzuz gözləyən əzəli və əbədi yurd yerlərimizdə dalğalanacaqdır.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbanlı, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istifadə olan general-mayor Dadaş Rzayev, Silahlı Qüvvələrin zabiti mayor Ramil Səfərov, ehtiyatda olan polkovnik Cəmil Xəlilov və başqaları dünya xalqlarının gec-tez Xocalı-



nin harayına səs verəcəklərini və bu dəhşətli soyqırımı törədənlərin tezliklə beynəlxalq mütəhimlər kürsüsünə çıxarılaçağına inanmışlarını bildirdilər.

Silahlı Qüvvələrin Mahni və Rəqs Ansamblının xo-

roqrafiya qrupunun, solistlərin, incəsənət ustalarının və liseyin bədii özəfəliyyət kollektivlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, videosüjetlər və Azərbaycan Hərb Tarixi Muzeyinin layihəsi olan “Briqada, irəli!” qəhrəmanlıq

balladası təqdim edildi.

Kaspi Liseyinin direktoru Tural Əliyev Xocalı faciəsinin ildönümü əfəsində bu tədbirin məktəb kollektivinin, xüsusilə də şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında

mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb və bundan sonra da Müdafiə Nazirliyi ilə birgə silsilə tədbirlər həyata keçirəcəklərini qeyd edib.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

Silahlı Qüvvələrin Hərbi Akademiyasında tədbir



Silahlı Qüvvələrin Hərbi Akademiyasında 1992-ci il fevralın 26-da erməni faşistləri tərəfindən törədilmiş insanlığa qarşı ən qəddar və amansız Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qarabağ Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak ediblər.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Pirişev bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsi kimi iz buraxmış Xocalı faciəsinin erməni quldurlarının dinc əhaliyə qarşı törətdikləri müdhiş cinayət olduğunu xüsusi vurğulayıb.

Sonra Qarabağ Araşdırmalar Mərkəzinin direktoru dosent Elçin Əhmədov çıxış edib.

Tədbir Xocalı faciəsinə həsr olunmuş “Məhv edilmiş şəhər” sənədli filminin nümayişi ilə sona çatıb.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

Hərbi Dəniz Qüvvələrində Xocalı faciəsi anılıb



Müdafiə nazirinin Xocalı faciəsinin 23-cü ildönümünün keçirilməsi ilə əlaqədar təsdiq etdiyi tədbirlər planına əsasən, fevralın 25-də Hərbi Dəniz Qüvvələrinin qarargahında zabıt və miçman heyətinin iştirakı ilə anım mərasimi keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə şəhid olan döyüşçülərimizin, həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra Dövlət himni oxunub. Tədbiri giriş sözü ilə açan

birinci dərəcəli kapitan Natiq Bağırov ötan əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələrinin ildönümü əfəsində hərbi gəmilərdə və digər bölmələrdə keçirilən ictimai-siyasi hazırlıq məşğələlərində, habelə anım tədbirlərində şəxsi heyətə faciənin əsl mahiyyəti haqqında ətraflı

məlumatların aşılacağını bildirib.

Sonra Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifəsini icra edən birinci dərəcəli kapitan Şahin Məmmədov geniş məruzə ilə çıxış edib. Ötan dövrlərdə imperiya qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasətindən ətraflı bəhs edən məruzəçi bildirib ki, 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsi də bu siyasətin məntiqi davamı olub.

“SSRİ-nin Xankəndidə yerləşən 366-cı alayının köməyi ilə həyata keçirilmiş Xocalı qətləmi bütün yer kürəsində insanlığa qarşı törədilən ən müdhiş faciələrdən biri olub. Erməni faşistləri bu qətlə törətməklə bir daha bəşəriyyət tarixinə mənsub olduqları ölkəni terrorcu dövlət kimi tanıdırlar”, - deyə birinci dərəcəli kapitan Ş.Məmmədov qeyd edib. O bildirib ki, hazırda Xocalı faciəsinin əsl günahkarlarının beynəlxalq səviyyədə tanınması və Qarabağ həqiqətlərinin təbliği istiqamətində Azərbaycan dövləti mühüm tədbirlər həyata keçirir.



Tədbirdə iştirak edən Xocalı sakini Murad Məhərrəmov bilavasitə şahidi olduğu faciə ilə bağlı ağırlı-acılı xatirələrini bölüşüb və hər bir həmyerlisinin həmin faciədə qəhrəmanlıq göstərməyə qadir olduğunu qeyd edib. O, doğma qardaşının da bu döyüşlərdə son nəfəsində mübarizə apararaq şəhid olduğunu vurğulayıb.

Mərkəzi Zabitlər Evinin kollektivli Xocalı soyqırımı ilə bağlı hazırladığı ədəbi-bədii

kompozisiya dərin maraqla qarşılanıb.

Sonda birinci dərəcəli kapitan Şahin Məmmədov tədbirdə iştirak edən qonaqlara minnətdarlıq ifadə edib. O bildirib ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti də erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərimizin son qarşına kimi azad edilməsi uğrunda mübarizəyə tam hazırdır və Ali Baş Komandanın döyüş əmrini gözləyir.

“Azərbaycan Ordusu”

“Vətən çağırır”



Fevralın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş “Vətən çağırır” adlı musiqili kompozisiya nümayiş etdirilib.

Mərasimə Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin hərbi qulluqçuları da dəvət olunub. Polkovnik-leytenant Dəyanət Allahyarov bildirib ki, filarmoniyanın direktor müavini Afət Mikayılov onlarla müntəzəm əlaqə saxlayır və tədbirlərdə şəxsi heyətin iştirak etməsini təmin edir. Bu da ordumuza olan sonsuz

hörmət və ehtiramın nəticəsidir.

Mərasimdə Azərbaycan Dövlət xalq çalğı aletləri orkestri, Azərbaycan Dövlət Mahni və Rəqs ansamblının xoru, Azərbaycan Respublikasının əməkdar artistləri - Almaz Orucova “Füzuli” kontaktı, Çınarə Heydərova “Ellegiya”, Anar Şuşalı “Gözləməni”, tarzen Şahib Paşaza-

de “Qarabağname” və başqalarının ifasında vətənpərvərlik mahnıları maraqla qarşılanıb. Orkestrin hazin musiqiləri bədii rəhbər və baş dirijor, xalq artisti, professor Ağaverdi Paşayevin idarəsi ilə ifa edilib.

Mayor
Bəxtiyar ƏLİYEV,
“Azərbaycan Ordusu”

Yaşanılmış anların özündə qalanlar tarixdir. Ruhu pərvazlandıranı da var, ruhu candan eləyəni də. Xalqa, millətə, məmləkətə, dövlətçiliyə ad olanlar unudulmur. Zamanın sərt sınaqları olsa da, yaddaşlardan silinmir. 1918-ci il mayın 28-i kimi, 1918-ci il sentyabrın 15-i kimi, 1920-ci il aprelin 28-i kimi, 1990-cı il yanvarın 20-si kimi, 1991-ci il oktyabrın 18-i kimi, 1992-ci il fevralın 26-sı kimi. Bu və bu kimi tarixlər hər bir vətəndaşımızın ömürdaşdı. Sevincin sevinci, qəhəri qəhər kimi yaşamaq qüdrətdir...

Unutmağa haqqımız yoxdur



çilik Məktəbində keçirilən Xocalı faciəsinə həsr edilən anım tədbiri də təsdiqlədi. Onsuz da unudulmayan, həmişə anılan 26 fevral günü ilə bağlı tədbir məktəbin rəisi, 1-ci dərəcəli kapitan Əlimərdan Quliyev açaraq, bu

həlak olanların xatirəsi bir dəqiqlik sükutla yad edildi... 1-ci dərəcəli kapitan Tərlan Seyfullayev sözü Xocalı sakini, 2 sayılı Xocalı tam orta məktəbinin tarix müəllimi Səbuhi Əbdülova verdi. Tarixçi Xocalıda məskunlaşma

bu tarixi silmək məqsədilə apardıqları siyasi mübarizəni soyqırımı ilə tamamlamaq istədilər. Sentyabrın 8-də şəhərə hücum edən ermənilər xeyli itki verərək geri çəkilmədi. Əhali onda hiss etmədi ki, güclü torpaqsevərlinin vəhdəti varsa, düşmən heç nəyə nail ola bilməz. Təəssüflər olsun ki, ermənilər gücsüzlüyünü 366-cı alayın gücüylə bərpa elədi.

Xocalı sakini, faciədə 6 yaşlı oğlu ilə birlikdə əsir düşən Yaşar Əliməmmədov da əhalinin şəhəri hansı şəraitdə və necə tərk etməsindən, yolboyu çəkdikləri iztirablardan, fiziki və mənəvi sıxıntılarından, Meşəkənddə üzleşdikləri məşəqqətlərdən, əslən məsxəti türkü olan, Fərqanə hadisələrindən sonra Xocalıya pənah gətirən əkil qardaşların niyə və necə öldürülməsindən, Xocalı orta məktəbinin direktoru Cabir müəllimin hansı işğəncələrə məruz qalmasından, əsirlikdə gördüklərindən ağırlarla danışıdı. Hamı bu məlumatları ürək ağrısıyla dinlədi. O, çıxışını kursantlara müraciətlə tamamladı: “Bu yarılar biz Xocalıya qayıdan güne kimi qövr edəcək. O günü bizə, Azərbaycanımıza siz verəcəksiniz. Bu yarıların məlhəmi sizin əlinizdədir”.

Kursantlar adından çıxış edən Şahin Fəroev hər birinin özünü xocalılı hesab etdiyini, Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildirdikləri dünyəi ictimaiyyətdən Xocalı faciəsinin soyqırımı kimi tanınmasını tələb edirik, - dedi. Kursantın dünyaduyumu toplaşanlara bir həqiqəti xatırladı: sabahın zabitləri həm də mənən püxtələşmiş belə gənclərdir! Tədbirdə “Məhv olmuş şəhər” sənədli filmi nümayiş etdirilib.

Rəşid FAXRALI,
“Azərbaycan Ordusu”

İnsanlığa qarşı cinayət

Tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 23 il ötməsinə baxmayaraq, onun dəhşətləri, ağıracısı qan yaddaşımızda əbədi həkk olunub.



Mərasimi giriş sözü ilə muzeyin reisi, ehtiyatda olan polkovnik Əzizə Qənizadə açaraq çıxışına ulu öndərimiz Heydər Əliyevin bu cina-

yət aktı barədə dediyi sözlərlə başlayıb: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasıgıma qəddarlığı və

qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Ə.Qənizadə eyni zamanda bildirib ki, dünya tarixi dinc insanların kütləvi qətləmini həmişə hiddətlə qarşılayıb və bu cinayəti törədənlər tarixin məhkəməsindən qurtula bilməyiblər: “Xolokost, Serebrenitsa soyqırımlarını törədənlər üzərində məhkəməni xatırlayın. Xocalı soyqırımını törədən ermənilər də tarixin ədalət məhkəməsindən qurtula bilməyəcəklər”.

Anım mərasimi digər qonaqların çıxışları ilə davam edib.

Sonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Lalə HÜSEYNOVA,
“Azərbaycan Ordusu”



Milli dəyərlər sistemində aparıcı amillərdən olan heyriyyət həm də Xocalı faciəsinin başvermə səbəblərini və nəticələrini biganələrə də çatdıran milli-xalqı təəssübkeşlikdir. Bunun həyatiliyini Azərbaycan Ali Hərbi Dəniz-

tədbirin Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən keçirildiyini, çoxşaxəli anım mərasimlərinin tərkib hissəsi kimi təşkil olunduğunu bildirdi. Umummilli liderimiz Heydər Əliyevin, şəhidlərimizin, bu sıradan Xocalı faciəsində

tarixi, onun coğrafi mövqeyi, ərazi vahidi olaraq inkişaf mərhələləri haqqında bilgiləmələm tələb qeyd etdi ki, Xocalıda məskunlaşma son tunc dövrü ilə əsləşir. Yeni Xocalı çox qədim yaşayış məskəni olub. Ermənilər

Qabaqcıl təcrübə

“Komandir bacarıqlı əsgərlə öyünür”

Dünya tarixində baş verən müharibələr və orduların döyüş təcrübəsi göstərir ki, hər bir ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə zəmin yaradan başlıca amillərdən biri də vaxtılı vaxtında orduda təlimlərin keçirilməsidir. Tarix sübut edib ki, təlim görməyən ordu məğlubiyətə düşər və nəticədə təcrübəsizlik öz sözünü deyir.



Azərbaycan Ordusu və ordunun təmsalında xalqımız belə təcrübəsizliyin acı nəticəsini Qarabağ müharibəsində hiss etdi. Nəticədə Azərbaycanın qızıl üzüyünün lacivət qaşığı olan Qarabağ düşmən tərəfindən işğal olundu. Təcrübəli hərbçilərin fikrinə, təlim döyüşünün özünü sübut etmək üçün əldə etdiyi fərqlərdir. Hər bir əsgər, zabit tədris dövründə öyrəndiyi hərbi bilikləri təlim meydanında əyani surətdə nümayiş etdirmək imkanı qazanır. Əsgərlərin döyüşdə inamının güclü olması bilavasitə peşəkar təlimlərdə əldə edilən yüksək vərdişlərlə bağlıdır. Əslində əsgərlər təlim meydanında özlərini əsl döyüşdə olduqları kimi hiss edər və düşməne qalib gəlməyin əsas sirlərini qiylənirlər.

Ümummilli lider Heydər Əliyevin müstəqillik dövründə hakimiyyətə qayıdırdan sonra ordu quruculuğunda önəm verdiyi əsas məsələlərdən biri də hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasıdır.



masını üçün təlimlərin keçirilməsi idi. Bəzən ulu öndər vaxt tapıb belə təlimlərdə şəxsən iştirak edər, əsgər və zabitlərə dəyərli tövsiyələrini bildirirdi. Qarabağ savaşının iştirakçıları yaxşı xatırlayırlar ki, 1994-cü ilin əsasən birinci yarısında Azərbaycan Ordusunda keçirilən irimiqyaslı təlimlər bir çox istiqamətlərdə ordumuzun hərbi uğurları ilə nəticələnirdi. Həmin dövrün döyüşçüləri ulu öndərin çağırışından ruhlanaraq, “Vətən uğrunda”, “Heydər Əliyev uğrunda” şüarı ilə müharibəyə yola düşürdülər...

Hazırkı mərhələdə ordu quruculuğunun bu və ya digər istiqamətlərdə inkişafını təkmilləşdirmək məqsədilə dövlətimizin rəhbərliyi, şəxsən Azərbaycan Respublikası

Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Əlbəttə, dövlətimizin düşüncülüyü ordu quruculuğu siyasəti artıq öz bəhrəsini verir. Yəni, bu gün dünyanın tanınmış hərbi ekspertləri də birmənalı şəkildə qeyd edirlər ki, Azərbaycan Ordusu qısa zaman ərzində mükəmməl uğurlara imza ataraq regionun qüdrətli ordusuna çevrilib. Bu da vaxtılı vaxtında keçirilən təlimlərin məntiqi nəticəsidir.

Şəxsi heyətlə iş üzrə cavabdeh zabit polkovnik-leytenant Azər Yaqubov təlimlərin əhəmiyyətindən danışaraq döyüş hazırlığının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun xüsusi diqqətində olduğunu vurğuladı.

Qeyd etdi ki, ordunun bütün sahələrində olduğu kimi, “N” hərbi hissəsində də hava hücumundan müdafiə bölmələri ilə təlim və dərslər keçirilir. Polkovnik-leytenant Faiq Nəzərovun sözlərinə görə, onlara həvalə edilmiş zəncirli raket kompleksi düşmənin hava hədəflərinin əşası və ən əşası hündürlükdə məhv edilmiş üçündür. Heyətlər tərəfindən hədəfin məhv olunması üçün yerinə yetirilən çalışmaları normativlə müəyyən olunmuş vaxtda icra olunmasına xüsusi diqqət yetirilir.

Əsasən dərslər təlimatçı müəllim heyəti tərəfindən aparılır. Müxtəlif HMM vasitələri üçün mütəxəssislərin gücündən yətinəcə istifadə



Leytenant Ceyhan CƏFƏRLİ, "Azərbaycan Ordusu", fotolar kiçik çavuş Namiq PƏNABOVUNDUR

lənə görə, təlim meydanı döyüşçüyə təcrübə və bacarıq əşalayır.

Dərslərdə öyrəndiklərimizi təlimdə sınaqdan keçiririk. Burada qırıq teyyarələr uçar və praktik olaraq nişan almaq, qurğunun “döyüş” və “səfər” vəziyyətinə gətirilməsini məşq edirik. Komandirimizdən öyrəndiklərimizi normativlər çərçivəsində, tez bir vaxtda həyata keçiririk, - əsgər Elməddin Ağayev bildirir.

Növbəti həmsöhbətim isə daşınan zəncirli raket kompleksinin taqım komandiri leytenant Atəş Əliyevdir. O, təlimlərin uğurla keçdiyini və əsgərlərinin yetərli döyüş vərdişləri qazandığını bildirir.

Hər bir komandir üçün tabeliyində bacarıqlı əsgərin olması vacib şərtidir, - taqım komandiri deyir. - Təcrübəli döyüşçü komandirin güvənc yeridir. Keçirilən dərslərin effektivliyinin əyani sübutu kimi düşmən helikopterini vurran müddətdən artıq hərbi qulluqçu İkin Muradovun burada dərslərini misal göstərmək olar.

Təlim və dərslərdə belə qabaqcıl təcrübənin tətbiq olunması şəxsi heyətin döyüş hazırlığına təsir edən əsas amillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərslər

Suallar:
1. 1991-1994-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşması tarixi.

2. 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri.

3. Azərbaycan Silahlı Qüvvələrinin 1992-1994-cü illərdə apardığı döyüşlərin tarixi əhəmiyyəti və nəticələri.

Mövzu: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1992-1994-cü illərdə apardığı döyüşlər, qəhrəmanlıq nümunələri, tarixi əhəmiyyəti və nəticələri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərslə hazırlaşarkən 1991-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşması və apardığı döyüşlər, həmin döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbi qulluqçular haqqında olan materiallardan istifadə etməli, öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə almaqla mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

1991-1994-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşması tarixi

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası müstəqilliyini elan etdiyi ilk günlərdən Ermənistan silahlı qüvvələri ilə qarşı qarşı iddiaları ilə üzleşdi. Belə bir şəraitdə erməni təcavüzünün qarşısını ala biləcək, ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü qoruya biləcək yeganə qüvvə yalnız ordu ola bilərdi.

Bu bənatəyanın əsgəri Elməddin Əsədli ilə söhbətimizdə məlum olur ki, 4 aydır hərbi xidmətdədir və təlimdə bacarıqlı döyüşçülərdən heç də geri qalmır. Əsgərin sözlərinə görə, təlim meydanı döyüşçüyə təcrübə və bacarıq əşalayır.

Ancaq həmin dövrdə respublika daxilindəki çəkişmələr, vəzifə xatirinə xalqa, millətə edilən xəyanətlər şəxsi heyətdə dövlət rəhbərliyinə olan inamı qırılmışdı. Belə şərtlərin acı nəticələri tez bir zamanda özünü büruzə verdi. 1992-ci il mayın 8-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri, tarixi əhəmiyyəti və nəticələri.

Həmin günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı, sənəqlərdə olması, onların qaçığı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri yerindəcə mükəmməlləşdirməsi, döyüşçülərinin qayğıları ilə yaşaması onlara yeni ruh, yeni qüvvə verirdi. Qarabağ bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlar öz müsbət təsirini göstərdi və ordunun gücünü hiss edən düşməni 1994-cü il mayın 12-də atəşkəsi imzalamağa məcbur etdi.

1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri

1991-1993-cü ilin ortalarına qədər Azərbaycanın ordu quruculuğunda buraxılan səhvlərə baxmayaraq, Silahlı Qüvvələrimizin şəxsi heyətinin böyük əksəriyyəti 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuşdur. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş mayor Rasim İbrahimov, mayor Əliyar Əliyev, baş leytenant Elşad Əhədov, çavuş Etibar İsmayılov, əsgər Fərhad Hüseynov, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş baş leytenant Elxan Yusifov, əsgər Şamil Cəbrayıl və yüzlərlə digər Azərbaycan vətəndaşı döyüş meydanlarında əsl qəhrəmanlıq göstərmişlər.

Komandan Heydər Əliyevin 1993-cü il noyabrın 4-də könüllü cəbhəyə yollanmaq istəyən baş leytenant Elxan Yusifov, əsgər Şamil Cəbrayıl və yüzlərlə digər Azərbaycan vətəndaşı döyüş meydanlarında əsl qəhrəmanlıq göstərmişlər.

Mayor Rasim İbrahimov Füzuli istiqamətində döyüşən tabordardan birinin komandiri idi. O, 1992-ci il iyunun 28-də döyüş zamanı bir neçə əsgəri ilə düşmən mühasirəsinə düşdü. Kiçik bir qrupu esir alacaqlarına xəyayın olan ermənilər onlara təslim olmağı təklif etdilər. Döyüşçülərimiz sayca özlərindən dəfərlə çox olan düşməne qarşı son patronlarına qədr vuruşaraq onlarla erməni ni məhv etdilər. Ancaq bu qeyri-bərabər döyüşdə əsgərlərimiz də şəhid oldular. Ermənilər Rasimin tək qaldığını görərək, ona təslim olmağı təklif etmişlər. Rasim isə “Azərbaycan zabiti esir düşməmiş” sözləri ilə sonuncu qumbarasını partladaraq həm özü həlak olmuş, həm də bir neçə düşmən əsgərini məhv etmişdi.

Çavuş Etibar İsmayılov 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun “Nərgiztəpə” yüksəkliyi uğrunda gedən döyüşdə şəxsi igidlik göstərərək düşmən sənəqlərini birinci daxil oldu və əsgərlərimizin irəliləməsi üçün şərait yaratdı. Geri çəkilən düşmən yeni qüvvə toplayaraq tankların köməyi ilə əks-hücuma keçdi və döyüşçülərimizin mühasirəyə düşmək təhlükəsinə yayandı. Düşmən tankının sənəqlərini yaxınlaşdığını görən Etibar axırını tankəleyhinə qumbara ilə düşmən tankının altına ataraq tankı məhv etməklə öz yoldaşlarını mühasirədən qurtardı.

İmişli rayonunda anadan olmuş əsgər Şamil Cəbrayıl 1993-cü ilin axırında hərbi xidmətə çağırılmışdır. Qısa bir müddətdə öz silahından bacarıqla istifadə etməyi öyrənən Şamil dekabrın 13-də zirehli texnikanın dəstəyi ilə hücum keçən düşmənlə döyüşdə soyuqqanlıqla ermənilərin 2 tankını məhv etmişdir.

Vətən uğrunda döyüşlərdə Rasim İbrahimov, Əliyar Əliyev, Elxan Yusifov, Elşad Əhədov, Etibar İsmayılov kimi qəhrəmanlıqlar göstərən və əsgərlərimiz çoxdur. Onların qəhrəmanlıqları dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi,

suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhid olanların xatirəsinə ehtiramla yad edərək demişdir: “Onların qəhrəmanlıq nümunələri bizim qəlbimizdə əbədli yaşayacaqdır və ordumuzun bugünkü əsgərləri, gələcək döyüşçüləri üçün nümunə, örnək olacaqdır. Onlar öz qəhrəmanlıqları ilə özlərini əbədiləşdiriblər. Ordumuz məhz həmin qəhrəmanlıq nümunələri əsasında formalaşır, qurulur, böyüyür, artıq bu gün Azərbaycanın dövlət müstəqilliyini, ölkəmizin hüquqlarını, ərazisini qoruya bilən qüdrətli bir orduya çevrilmişdir”.

(Qrup rəhbəri bu sualın şərhli zamanı hərbi hissənin döyüş yolu, döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbi qulluqçular haqqında materialları toplayıb öyrənməli, dərslərində həmin məlumatlardan istifadə etməyə hazır olmalı, eləcə də dərslərini keçirməsinə hərbi hissədə xidmət edən müharibə iştirakçılarının nümayəndələrini cəlb etməlidir).

Azərbaycan Silahlı Qüvvələrinin 1992-1994-cü illərdə apardığı döyüşlərin tarixi əhəmiyyəti və nəticələri

1993-cü ilin dekabr - 1994-cü ilin yanvar-may aylarında Azərbaycan Silahlı Qüvvələrinin döyüşlərdə qazandıqı uğurlar bir daha sübut etdi ki, vahid dövlət və ordu quruculuğu sahəsində dövlət apardığı siyasət əsaslandırılmış və ardıcıl olarsa, Silahlı Qüvvələrinin təşkil və gücləndirilməsində yüksək nailiyyətlər əldə etmək olar.

Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasəti sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə kompleksləşdirilməsi, hərbi hissələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.

Bu gün səmərəli hərbi təhsil sistemi yaradılmış, hərbi kadrlar mütəxəssislərin hazırlıq programları, hərbi təhsilin pillələri və onları həyata keçirən hərbi tədris müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı

Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu məsələlərini öz diqqət mərkəzində saxlayır. Cənab Prezident öz çıxışlarından birində demişdir: “Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır”.

Hazırda respublikamızın Silahlı Qüvvələri üçün müxtəlif kateqoriyalardan olan hərbi kadrların hazırlanması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, ali hərbi məktəblərdə, zabit heyətinin təkmilləşdirilmə kurslarında, hərbi tibb fakültəsində və gizir hazırlığı kurslarında həyata keçirilir. Cənab Prezident İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi kadrların hazırlığı sistemini təkmilləşdirmək və ordunun peşəkar zabit kadrlarına olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına yeni hərbi lisey yaradılmışdır.

Orduya vahid komandanlığın təmin edilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı hərbi hissələrdə hərbi intizamın səviyyəsindən bilavasitə asılıdır. Komandir və rəislər tərəfindən verilmiş əmr və göstərişlərin vaxtında, dəqiq yerinə yetirilməsi döyüş zamanı qələbənin əldə edilməsinin əsas amilidir. Möhkəm hərbi intizama, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olmayan şəxsi heyətin əldə ən müasir silah dəmir parçasından başqa bir şey deyildir.

Hazırda Silahlı Qüvvələrin təlim mərkəzlərində dünyanın ən qabaqcıl, müasir orduların döyüş və mənəvi-psixoloji hazırlığı üsullarından istifadə edilir. Bu istiqamətdə bir çox böyük dövlətlər Azərbaycanla hərbi əməkdaşlıq sahəsində imzaladığı müqavilələr xüsusi əhəmiyyət kəsb edir. Son dövrlər Azərbaycan Silahlı Qüvvələri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” programı çərçivəsində təşkil olunan bütün tədbirlərdə, təlimlərdə fəal iştirak edərək, dünya dövlətlərinin ordu quruculuğu sahəsində qabaqcıl təcrübələrə yiyələnir.

Bu gün Azərbaycan Ordusunun hər bir əsgər və zabit mühtəram Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Andı və nizamnamələrinə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpasına, torpaqlarımızı işğalçılardan azad etməyə hər an hazırdır.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib



Bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus olan hərbi hissələrin şəxsi heyəti Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzini ziyarət edib. Burada muzeyin əməkdaşları tərəfindən hərbi qulluqçulara böyük öndərin həyatını və tarixin müxtəlif dövrlərini əhatə edən siyasi fəaliyyətini, həmçinin ordu quruculuğunda əvəzsiz xidmətlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

"N" hərbi hissəsinin zabiti polkovnik-leytenant Azar Yaqubov əməkdaşımızla söhbətində bildirib ki, asudə vaxtlarda, bayram və istirahət

günlərində əsgərlərin rayon ərazisindəki görkəmli yerləri ziyarət etməsi artıq adət halını alıb. Onun sözlərinə görə, şəxsi həyatın asudə vaxtının

təşkilində önəmli rol oynayan belə tədbirlər ardıcıl keçirilir. - Şəxsi heyətlə keçirilən ictimai-siyasi hazırlıq məşğələlərində ümummilli liderin irsini mütəmadi təbliğ edirik, - deyərək zabit qeyd edib. - Əsgərlərimiz müasir ordumuzun yaradılmasında onun əvəzsiz xidmətlərindən söhbət açaraq, Vətəni, dövləti dərin məhəbbətlə sevməyi aşılayırıq. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları hərbi xidmətdə olan gənclərimizə ən layiqli örnekdir.

"Azərbaycan Ordusu"

"Hər bir gənc dövlətimizə sədaqət ruhunda tərbiyə edilməlidir"

Bu günlərdə Hərbi Hava Qüvvələrinə məxsus olan "N" hərbi hissəsinə xidmət edən əsgərlərin bir qrupu Göygöl rayon mərkəzində yaradılmış "Dövlət rəmzləri" muzeyini ziyarət edib. Rayonun uca və görməli yerlərindən birində yerləşən bu muzeydə əsgərlərə dövlətimizin rəmzləri barədə geniş söhbət açılır.

Şəxsi heyət qarşısında çıxış edən polkovnik-leytenant Natig Əhədov bildirib ki, hər bir gənc vətəndaşımız kimi, əsgərlər də müstəqil dövlətimizin rəmzlərini öyrənməlidirlər. "Gənc hərbi qulluqçularla keçirdiyimiz belə tədbirlər onların dərin mərağına səbəb olur və dövlətçiliyimizə sədaqət hissələri aşılayır. Buna görə də hərbi hissəmizdə xidmətə başlayan gəncləri istirahət və bayram günlərində belə tədbirlərə cəlb edirik. Ümumiyyətlə, xidmət etdiyi bölgənin təbiət şəraiti, görkəmli yerləri, insanları ilə tanışlıq və ictimai təşkilatlarla



Zabitin sözlərinə görə, hər il yeniyetmələr arasında təşkil olunan "Cəsurlar" hərbi idman yarışlarının final mərhələsi hərbi hissədə yüksək səviyyədə keçirilir. Bu tədbirlərin maraqlı təşkil edilməsi üçün komandanlıq öz köməyini əsirgəmir.

"Azərbaycan Ordusu"

Şəhid Qoşqar Qurbanovun medalı ailəsinə təqdim olunub



2014-cü ilin dekabr ayında Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlunun Qazax rayonunun Fərəhli kəndində anım mərasimi keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklil və gül dəstəsi qoyulub.

Mərasimdə çıxış edən polkovnik Elşad Əbilov bildirib ki, 1999-cu ildən hərbi xidmətdə olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qoşqar Qurbanov ilk gündən ordu həyatında nizam-intizamı, çalışqan, qorxmaz və cəsarətli hərbi qulluqçu kimi tanınıb, döyüş tapşırıqlarını vicdanla yerinə yetirib. O, 2014-cü ilin dekabr ayında Qazax rayonu istiqamətində şəhid olub. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Fərman Nəğdəliyev, şəhidin qardaşı xidmətdə olan kiçik çavuş Mahmud Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti mayor Vüqar Mirzəyev, şəhidin qohumu Nurəddin Məmmədov, rayon və Fərəhli kənd ictimaiyyətinin nümayəndələri, aqsaqqallar və başqaları çıxışlarında Vətənə, xalqa layiqli övlad böyütdüklərinə görə şəhidin ailəsinə minnətdarlıqlarını bildiriblər.

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümdən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhidin xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən onun oğlu Elmür Qurbanova təqdim olunub.

Şəhidin qardaşı M.Qurbanov göstərilən diqqətə görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib, qəhrəman oğullarımızın qisasının yerdə qalmayacağına əminliyini ifadə edib.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

İyirmi üç ildir ki, Xocalı faciəsinin ağır-acısı ürəyimizi dağlayır, qəlbimizi göynadır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları təcrid-dırnağadək silahlanaraq Azərbaycanın qədim şəhərlərindən, yurd yerlərindən biri olan Xocalı üzərinə hücum keçirdilər. Ermənilər həmin gecə tarixin yaddaşında qanlı izlər qoyan dəhşətli faciə törətdilər.

Həmin hadisənin şahidi olmuş insanları dinləmək ağrıdır. Amma tarixi öyrənmək baxımından bu, çox vacibdir. Mehdi Əliyev Xocalı faciəsində valideynlərini və iki qardaşını itirib. Dəhşətli hadisələr onun yaddaşına qanlı yazılıb. Mehdi Xocalı faciəsindən kədərlə söz açdı:

- Ateş səsləri hər gün gəlirdi. Qaranlıq düşən kimi atam bizi zirzəmiyə salırdı. Güllə səsləri kəsildəndən sonra isə gizləndiyimiz yerdən çıxırdıq. Həmin axşam ermənilərin gülləsindən yayınıb sağ qalanaqlardan biri də mən oldum. Vəziyyət pisləşən kimi xilas olmaq üçün evimizi tərk edib meşələrə üz tutduq. Ermənilər meşədə də bizi atəşə tutdular. Qışqırıq və ağlaşma səsi ələmi başına götürdü. Yanımdakı adamlar güllələrdən xilas olmaq üçün ora-bura qaçırdılar. Yaşım az olduğundan ətrafımda nə baş verdiyini yaxşı anlamırdım. Ermənilər yanımızdakı adamların hamısını güllələdilər. Bir yerdə dayanmayıb meşənin dərinliyinə qaçdım. Tək qaldığımdan yaman qorxurdum. Qışqırıb valideynlərimi kəməyə çağırırdım. Evdə ermənilərin vəhşiliyi haqqında az-çox danışmışdılar. Eşitmişdim ki, onlar adamları öldürür, əsir götürürdülər. Qışqırıma bir neçə silahlı gəldi. Davranışlarından hiss etdim ki, bunlar yaxşı adam deyillər, ermənilərdir. Onlar gözümün qabağında camaatı güllələyirdilər. Zənn etdim ki, indi mən də güllələyəcəyəm. Amma nədənsə erməniyə məni öldürmədilər. Yəqin ki, bu, taleyimin qismətiydi, alın yazım idi. Ermənilərə nif-

Əsl günahkar cəzasını almalıdır



rətəm sonsuzdur, ürəyimi intiqam hissi ilə döyünür. Xocalı faciəsinin talelərdə yaşantısı, qırılmış insan ömürlərindən qalan izləri, yaddaşlarda bitməyən ağrısı heç bir ölçüyə sığmır, hesaba gəlmir. Bu faciə xalqın qürurunu, ümidini və gələcəyə inamını məhv etmək üçün düşünülmüş vandalizm aktı idi. Er-

mənilər bu qırğınla xalqımızın azadlıq istəyini, müstəqillik arzusunun öhdürə bilmədi. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımını haqqında danışarkən demişdi: "XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilib. Onlardan ən dəhşətli Xocalıda baş ve-

Azərbaycan dövləti Xocalı faciəsi haqqındakı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanınması istiqamətində çox mühüm işlər aparır. Artıq dünya Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Bu gün dünyanın bir çox ölkələrində Xocalı faciəsi soyqırımı aktı kimi tanınır. Bu baxımdan Heydər Əliyev Fondunun "Xocalıya ədalət" beynəlxalq kampaniyasını xüsusi qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan bu kampaniya Xocalı soyqırımının dünya arenasına çıxarılmasında, qanlı faciəni törədənlerin işi üçün açmaqda əhəmiyyətli rol oynayır. Bu gün dünyanın bir çox ölkələrinin parlamentlərində Xocalı qətliamının soyqırımı aktı kimi tanınması üçün qızğın müzakirələr aparılır. Artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, həmçinin Pakistan və Meksikanın parlamentlərində bu faciənin soyqırımı aktı kimi tanınması barədə qətnəmə qəbul edilib. Bu istiqamətdə işlər uğurla davam etdirilir.

Bu günlərdə Polşanın paytaxtı Varşava şəhərində yazıçı və seyyah, "Rurocied" jurnalının redaktoru Vitold Mixalovski "Biz avrosarmatları" kitabının təqdimatında Xocalı faciəsindən də danışmışdır. O demişdir: "Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu işğal bu gün də davam edir. Bu işğal aktı çoxlu sayda insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə müşayiət olunub. Sizin erməni terrorundan bəlkə də xəbəriniz yoxdur. Bilin ki, Azərbaycan xalqı son 100 ildə dəfələrlə erməni terroruna hədəf gəlib, dinc əhaliyə divan tutulub. Azərbaycanlılara qarşı ermənilərin törətdiyi Xocalı soyqırımı isə Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinə çevrilib".

Mayor
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan Ordusu"

20-ci yüzilliyin ən ağır müsibətlərindən olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımdır.

Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına qarşı, azərbaycanlılara qarşı ağıla gətiriləsi mümkün olmayan ən qanlı cinayətdir. XX əsrin ən dəhşətli faciələrindən sayılan Xatın, Xirosimi, Naqsaqi, Sonqimi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı da əlavə edilib. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral tarixi "Xocalı soyqırımı və Milli Mətem günü" elan olunub. 1997-ci ilin 25 fevralından ümummilli liderimiz Heydər

Bəşər tarixinin Xocalı soyqırımı

Əliyevin sərəncamına əsasən, hər il fevralın 26-da saat 17.00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü və sükut dəqiqəsi ilə qeyd edilir. Xocalı soyqırımına doğru gedən yolun mürekkəb siyasi, hərbi səbəbləri vardır. Məlumdur ki, SSRİ-nin süqutundan sonra Xankəndidə 366-cı motoatıcı alayın hərbi texnikası qalırdı. O zaman bunu da ermənilər yaxşı bildirdilər. Erməni siyasətçiləri əvvəlcədən peşəkar rus hərbiçilərini müxtəlif hiylələrlə ələ alırdılar. Bundan başqa, ermənilər 1990-1992-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin silah anbarına bir neçə dəfə hü-

cum etmiş və çoxlu silah-sursat ələ keçirmişdilər. Erməni hərbiçiləri ilə sovet-rus hərbiçiləri arasında silah alveri ilə razılaşmalar da olmuşdu. 1991-ci ilin axırlarında Ermənistan ilə Rusiya Federasiyası arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" imzalandı. Müqavilədə sonra ermənilərə xeyli silahın ötürülməsinə beynəlxalq ictimaiyyət göz yumdu və bundan istifadə edən erməni millətçiləri daha da ağıllaşdılar. Ermənilərin silahlandırılması bölgədə qüvvələr nisbətini kəskin şəkildə dəyişdirib və erməni-rus hərbiçilərinin potensialını xeyli

artırdı. 1991-ci ilin əvvəllərində Azərbaycanın ayırı-ayrı bölgələrində özünümüdafiə təşkilatlarının yaranmasına baxmayaraq belə təşkilatların hücum təcrübəsi yox idi. Orduda vahid komandanlığın olmaması üzündən bir-birinin ardınca kəndlərimiz və strateji məntəqələrimiz ermənilər tərəfindən işğal olunurdu. Erməni hərbiçiləri Xocalıya hücumu hazırlaşarkən özlərindən əlavə beynəlxalq qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklərlə qətlə yetirdi. "Öz amansızlığına, vəhşiliyinə, kütləviyyəsinə və törədilən cinayətlərinin ağırlığına görə Xocalı faciəsi insanlıq tarixində

şübhəli cinayətlər törətdilər.

Nəhayət, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 7 min nəfər əhalisi olan Xocalı şəhərinə 3 istiqamətdən hücum baş verdi və Xocalı soyqırımı törədildi.

Xocalı soyqırımı ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına müraciətində qeyd edildi ki, erməni hərbi birləşmələri 366-cı Sovet alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklərlə qətlə yetirdi. "Öz amansızlığına, vəhşiliyinə, kütləviyyəsinə və törədilən cinayətlərinin ağırlığına görə Xocalı faciəsi insanlıq tarixində

qara ləkə kimi qalacaqdır".

Azərbaycan xalqının başına gətirilən belə qanlı faciələr bir daha onu göstərir ki, erməni cəlladları özlərinin avontürüst planlarını həyata keçirməyə daim əlverişli bir məqam axtarıblar.

Xocalı soyqırımına yalnız ulu öndərimiz Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi. 1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edildi, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi.

Çox təəssüf ki, Xocalı soyqırımı hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb və günahkarlar cəzalanmağa çatmayıblar.

Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"

Unutmayaq!

1988-1994-cü illərdə Azərbaycanın bu torpaqları ermənilər tərəfindən işğal edilmişdir:

Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut), işğal tarixi - 1988-1994-cü illər. Sahəsi: 4400 kv.km.
Şərur rayonunun Kərki və Cünnüt kəndləri (17 fevral 1990) - 19 kv.km.
Laçın (17 may 1992-ci il) - 1835 kv.km.
Kəlbəcər (3-4 aprel 1993-cü il) - 1936 kv.km.
Ağdam (23 iyul 1993-cü il) - 1094 kv.km.
Cəbrayıl (18 avqust 1993-cü il) - 1059 kv.km.
Füzuli (23 avqust 1993-cü il) - 1386 kv.km.
Qubadlı (31 avqust 1993-cü il) - 802 kv.km.
Zəngilan (30 oktyabr 1993-cü il) - 707 kv.km.

Bu torpaqları azad etmək bizim müqəddəs borcumuzdur!

İdman

"Bakı-2015" İrlandiyanın "Setanta Sports" kanalı ilə yayım sazişi imzalayıb

"Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsi İrlandiyanın "Setanta Sports" idman kanalı ilə yayım sazişi imzalayıb.

AzərTAc xəbər verir ki, sazişə əsasən, İrlandiyanın idman yarışlarını yayımlayan nüfuzlu "Setanta Sports" şəbəkəsi Avropa Oyunlarını hər gün səkkiz saat, o cümlədən gündəlik əsas məqamları təqdim edəcək. Kanal möhtəşəm açılış və bağlanış mərasimlərini də tamaşaçılar üçün yayımlayacaq.

Bu sazişin bağlanması ilə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi yarışın dünyanın 51 ölkəsində yayımlanmasına nail olub.



İdmançımız dünya kuboku qazandı



Rusiyanın paytaxtı Moskva şəhərində şahmat məsələ və etüdlərinin həlli üzrə VII dünya kuboku keçirilib. Azərbaycan Şahmat Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, 24 nəfərin qələbə uğrunda mübarizə apardığı yarış 4 turdan ibarət olub və hər turda həll üçün altı tapşırıq təqdim edilib. Bakı şahmatçısı Zaur Məmmədov bir çox tanınmış həmkarlarını geridə qoyaraq, ölkə tarixində ilk dəfə dünya kubokunun sahibi adına layiq görülüb. O, 120 mümkün xaldan 93,5 xalla Rusiya təmsilçisi - Yevgeni Fomichevi (91,25) və Aleksandr Leonteyevi (89,25) qabaqlayaraq ölkəyə yüksək mükafat qazandı.

"Qarabağ uğrunda qələbəyə doğru!" devisi altında atıcılıq yarış

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar snayper hərbi ixtisası üzrə təhsil alan müdavimlər arasında "Qarabağ uğrunda qələbəyə doğru!" devisi altında atıcılıq yarış keçirilib.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və sərəssat atıcılıq bacarıqlarının artırılması məqsədilə təşkil olunan yarışda cəmiyyətin Nəsimi rayon 1 nömrəli və Sabunçu rayon filiallarının müdavimləri iştirak ediblər. Cəmiyyətin Nəsimi rayon filialının müdavimləri Ağaxan Şirəliyev 47 xalla 1-ci, Sirius Rzayev 44 xalla 2-ci yere, Sabunçu rayon filialının müdavimi Nicat Əzizli 41 xalla 3-cü yere çıxıblar.

Boksçularımız erməni rəqiblərini məğlub etdilər



Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turniri davam edir. Apasport.az saytının məlumatına görə, Elvin İsayev (60 kq) ikinci döyüşündə də qalib gəlib. Son Azərbaycan çempionu Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyan üzərində qələbə qazanıb - 3:0.

Yığmamızın üzvü Lorenzo Sotomayor da (64 kq) erməni boksçunu mübarizədən kənarlaşdırıb. O, Hovanes Baçkovu 2:1 hesabı ilə üstələyib.

Qadın boksçularımız da "Strandja" turnirində çıxışlarına başlayıblar. Milli komandamızın üzvü Anna Əlimərdanova (54 kq) Yunanıstan təmsilçisi A.Kutsoqerqoponu mübarizədən kənarlaşdırıb - 2:1.

Eddi İsrailov: Yığmanın oyununu bəyəndim

"Millinin Ukraynanın "Şaxtyor" klubu ilə oyununu internet vasitəsi ilə canlı izlədim". Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Eddi İsrailov deyib.

İspaniyanın "Qranada" klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi yığmamızın Antalya toplanışına qatılmasa da, komandamızın "Şaxtyor"la yoxlama oyununu (1:2) izləyib. Hələ yığmamızda debüt etməyən futbolçu bu oyun haqqında fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: "Yığmanın oyununu bəyəndim. Belə bir milli komandada oynamaq arzusu ilə baş məşəqi Robert Pro-sineçkinin dəvətinə səbirsizliklə gələyirdim".

Hazırladı:
Ə.MƏHƏRRƏMOĞLU

Məsul katib
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar
Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublər şöbəsi: (012) 510-64-28;

Ünvanımız
Bakı şəhəri, Akademik
Şəfaət Məhdiyev küçəsi 144.
"Qızıl Şorq" hərbi şəhəriçiyi

Növbəti
Lalə HÜSEYNOVA

Qəzetin hesabı
Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə nəşr olunur. "Azərbaycan Ordusu" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməmiş və Hərbi nəşriyyatın mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur. Ölyazmalara rəz verilmir, təhdim edilən yazılar müəllifə qaytarılmır.

Lisənziya № 361
Sifariş № 296
Nüsxə 4600